

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Avrasiya Universiteti 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə
doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə
QƏBUL ELAN EDİR

İxtisasın şifri	Elm sahələri və ixtisaslar	Qəbul planı			
		Doktorantura üzrə			Dissertantura üzrə
		Cəmi	Əyani	Qiyabi	
5302.01	Ekonometriya	1	1		
5308.02	Ümumi iqtisadiyyat	1		1	1
5308.01	Sahə iqtisadiyyat	1	1		1
5704.01	Dil nəzəriyyəsi	1		1	1
5706.01	Azərbaycan dili	1		1	1
5708.01	German dilləri	1	1		1
5716.01	Azərbaycan ədəbiyyatı	1		1	1
5719.01	Folklorşünaslıq	1		1	
5901.01	Beynəlxalq münasibətlər	1		1	1
5904.01	Siyasi institutlar və sistemlər	1		1	1
5908.01	Siyasi nəzəriyyə				1

- Doktorantura və dissertanturaya ali təhsil olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar.
- Doktoranturaya qəbul olunmaq istəyənlər **İXTİSAS, XARİCİ DİL** (rus dili istisna olmaqla seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və **FƏLSƏFƏ** fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.
- Dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün elmi və elmi-pedaqoji iş stajı tələb olunur.
- Doktorantura və dissertanturaya sənədlərin qəbulu **05 dekabr 2018 - 07 yanvar 2019-cu il**, qəbul imtahanları və dissertant olmaq istəyən şəxslərlə müsahibələr **14 yanvar 2019 - 24 yanvar 2019-cu il** müddətlərində keçirilir.
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
- Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
 - **rektorun adına ərizə;**
 - **kadrların şəxsi-qeydiyyat vərəqi;**
 - **tərcümeyi-hal;**
 - **4 ədəd fotosəkil (3x4 sm ölçüdə);**
 - **iş yerindən xasiyyətnamə;**
 - **əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün)**
 - **çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə refer**
 - **ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti**

(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) ;

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

7. Təhsil ödənişlidir, təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

Sənədlər Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura sektorunda (II mərtəbə, 218-ci otaq) hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9⁰⁰ -dan 17⁰⁰ -dək qəbul olunur.

Ünvan: Akademik Həsən Əliyev küç.135A

Əlavə məlumat üçün: www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365 (daxili nömrə 118)

Rektorluq